



## [Mrkzi Asiyada su bhran v srhd grginliyin artmas ehtimal](#)

Orta Asiyada iddtli quraqlq v bu blgd su ehtiyatlarnn kskin kild azalmas xsusil Qrzstan v .Qazaxstan arasnda srhd grginliyin zmin yaradb

arannews:irna- &ldquo;Oil Price&rdquo; xbr saytna istinadn verdiyi mlumata g&ouml;r, Qrzstann Knd Tsrr&uuml;fat Nazirliyinin su il bal &ouml;hdliklrini yerin yetirmsi il bal iddialarna baxmayaraq, qazaxlar bununla bal he&ccedil; bir konkret tdbir g&ouml;r&uuml;lmdiyini hiss edirlr v Qrzstan trfi vd etdiyi suyu Qazaxstana ke&ccedil;irmkdn imtina edir.

Bu xbr g&ouml;r, Qrzstann Knd Tsrr&uuml;fat Nazirliyi indiydk qonu Qazaxstana qar b&uuml;t&uuml;n &ouml;hdliklrini yerin yetirdiyini iddia edib.

Qrzstan Knd Tsrr&uuml;fat Nazirliyi bildirir ki, quraqlq v y&uuml;ksk yay temperaturu bu &ouml;lknin qonusu il b&ouml;l&uuml;mk &uuml;&ccedil;&uuml;n artq suyun olmamasna sbb olub.

Nazirliyin s&ouml;zlrin g&ouml;r, Talas rayonunun imal-qrbind yerln Karuf su anbar &ouml;tn ildn ciddi su &ccedil;atmazl il &uuml;zlib v onun cmi 3%lik tutumu var.

Bu il v ke&ccedil;n il Krufdan &ccedil;kilmi peyk killri bu iddian tsdiqlyir, halbuki Qrzstann imalndak fermerlr d suyun kskin &ccedil;atmazlndan ikaytlnirlr.

Bu xbr sasn, qrzlarn &ccedil;oxu Qazaxstann onlar hanssa yolla czalandrmaa &ccedil;aldn d&uuml;&uuml;n&uuml;r. Digr trfdn, bu ayn ortalarndan etibarn bu iki &ouml;lknin srhd mntqlrind nqliyyatn hrkti &ccedil;tinlib.